

“İntellektual əsgər”: vətənpərvərliyin kreativ-innovativ təbliği

Kulturoloji layihə



“İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihə

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi növbəti kulturoloji fəaliyyətinə başlayıb. “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihə haqqında YYSİB-nin sədri, tanınmış yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov KİV və yeni media orqanları üçün geniş açıqlamasında geniş məlumatlar verib. Onun bildirdiyinə görə, Bakı, İnternet və yeni media, sosial şəbəkələr, Abşeron və Lənkəran rayonunda tanıtım təqdimatlarının da nəzərdə tutulduğu layihə həm də yeniyetmələrin, gənclərin İKT savadlığının artırılmasına istiqamətlənib. 5 dekabr 2018-ci il tarixindən həyata keçirilməyə başlayan layihə elektron təhsil, virtual fəaliyyətlər, elektron kitabxana, təqdimat-tanıtım, sosial şəbəkələrdə iş kimi innovativ istiqamətlərin zənginləşməsinə yardımçı olacaq.

Layihə rəhbərinin sözlərinə görə, əsgəri xidmətə yollanan gənclərin nəzərəçarpan hissəsi əsasən təhsildə zəif nəticə göstərən, ali məktəblərə qəbul ola bilməyən, sosial-ictimai, mədəni mühitə qoşulmayan, daha çox sosial şəbəkələrə və İnternetə, meylli, amma intellektual-elmi düşüncəsi zəif olduğundan real həyatda və gələcək hərbi fəaliyyətdə problemlərlə rastlaşan, təlim-tərbiyəyə çətin uyğunlaşan yeniyetmə, gənclər olduğu statistik məlumatlar da aydın göstərir. Hərbi-vətənpərvərlik hisslərinin zəiflədiyi, əvəzinə müxtəlif liberl siyasi-dini ideologiyaların təsirinə düşən yeni nəsil nümayəndələrinin sayı durmadan artır. Gəncədəki hadisələr, Suriyada vuruşan və

müxtəlif beynəlxalq terrorçu qruplaşmalara qoşulanların əksəriyyəti savadsız, milli-mənəvi dəyərlərdən, vətənpərvərlik hisslərindən uzaq, qəlblərində vətən sevgisi zəif olan gənclərdir. Hərbi-vətənpərvərlik sahəsində yeni yazılan bədii-publisitik əsərlərin azlığı, o mövuda ixtisaslı gənc və orta nəsil yaradıcı insanların olmaması, İnternet media və sosial şəbəkələrin müxtəlif formatlı audio-vizual, virtual-elektron məhsullarının azlığı, milli anadilli resurslarımızın formalaşmaması, savadsız gənclərin İKT bilgilərinin - bacarıqlarının lazımi istiqamətdə yararlanmamaları, gənc əsgərlərə ünvanlı elektron kitab və əsərlərin məhdud sayda olması bu məsələlərin aktual və kəskinliyindən xəbər verir.

Layihə aşağıdakı məqsədlərlə həyata keçirilir. Hərbi-vətənpərvərlik mövzusunda ədəbi-sənət müsabiqəsi təşkili və yazarları, bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərindən ibarət mini e-kitabxana bölümünü yaratmaq. 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin ixtiyarına buraxmaq. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərbi sənəti ilə maraqlananların istifadəsinə vermək. İnternetdə - Feysbukda "İntellektual əsgər" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçirmək. Gənclər arasında hərbi sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektual hərbiçilərin formalaşmasına təkan vermək. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq. İnternet, Feysbuk, Tvitter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək.

Azərbaycan Yazıçılar Birliyi, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana, "Avropa" Nəşriyyat-Poliqrafiya Birliyi, İNK TV, müxtəlif təhsil ocaqları və qurumlar ilə tərəfdaşlıq etməklə, layihədə görülməli işlər aşağıdakı mərhələlərə bölünüb:

I mərhələ. 1. Hazırlıq: layihəyə cəlb ediləcək komandanın təşkili. Könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması. Lazımi texniki avadanlıqların əldə edilməsi. Hərbi-vətənpərvərlik mövzusunda İnternetdə ədəbi-sənət müsabiqəsi təşkili və yazarları, bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.

2. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərindən ibarət mini e-kitabxana bölümünü yaratmaq. 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin ixtiyarına buraxmaq.

II Mərhələ. 3. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərbi sənəti ilə maraqlananların istifadəsinə vermək.

4. İnternetdə - Feysbukda "Gənc əsgər" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçirmək. Gənclər arasında hərbi sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektual hərbiçilərin formalaşmasına təkan vermək məqsədilə real və virtual tanıtım tədbirlərinin təşkili. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq.

III Mərhələ. 5. Rəqəmsal halda - elektron formada nəşrə hazırlanmış e-kitabların bir elektron resursda cəmlənməsi, bu barədə İnternetdə, sosial şəbəkələrdə tanıtım kampaniyalarının təşkil edilməsi, videovəsitalərin hazırlanması, İnternetdə yayılmasının təşkili. E-kitabların İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirilməsi, mini-elektron kitabxana bölümünü yaradılması. Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca intellektual resursunun – kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

6. İnternet, Feysbuk, Tvviter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək. İnternet və sosial şəbəkələrdə davamlı təbliğatların qurulması, mütəmadi olaraq kreativ kurs, master-klass və e-kitabların virtual sərgilərinin keçirilməsi. Sosial şəbəkələrdə, o cümlədən Feysbukdakı ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.

7. İctimaiyyətin nümayəndələri, gənclər, məktəblilər və universitet tələbələrinin əngəlli kreativ gənclərlə real tanıtım görüşlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin təqdimat mərasimlərinin keçirilməsi. KİV-də, TV və radiokanallarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

Layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdislərə xüsusi diqqət ayrılacaq. Hərbi-vətənpərvərlik sahəsinə aid anadilli intellektual İnternet, elektron kitabxana, sosial şəbəkə resursu hazırlanacaq və gənclər onlardan faydalanacaq, eləcə də bu istiqamətdə yazıçı, nəşir, e-nəşrləri hazırlayanlar, sosial mediada müxtəlif formatlı məhsullar yaradılacaq. Hərbi-vətənpərvərlik sahələrini əhatə edəcək mövzuda ədəbi-sənət müsabiqəsi təşkili olunacaq və gənc yazıçılar, bloqerlər, publisitlər bu janrda yeni əsərlərin yaratmaqla çağdaş söz sənətini zənginləşdirəcəklər. Elektron kitabxanada ayrıca hərbi-vətənpərvərlik əsrlərdən ibarət mini e-kitabxana bölümünü yaradılacaq, 30 elektron kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yayıldığına görə istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin intellektual-estetik bilikləri artacaq. İKT formatı - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar formasında orta məktəbin son siniflərinin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin müddətli və müddətsiz hərbi qulluqçuların, gənc əsgərlərin və hərbi sənəti ilə maraqlananların istifadəsinə verildiyindən, onlar tərəfindən bu sahələrdə yeni bacarıqlar əldə ediləcək. İnternetdə - Feysbukda "Gənc əsgər" sosial şəbəkə resursunu yaradılacaq, orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımı ardıcıl aparılacaq, e-kitab və rəqəmsal nəşrlərin e- sərgisi keçiriləcək ki, bu da həm azərbaycandilli qlobal İnformasiya məkanı zənginləşdiriləcək, həm də sosial şəbəkələr vasitəsilə 55 milyonluq soydaşlarımıza mesajlarımızı çatdıracağıq. Gənclər arasında hərbi sənətinə marağı artacaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün hazırlıqlı intellektual hərbiçilərin formalaşmasına təkan veriliəcək. Gənc əsgərlərə, hərbiçilərə KT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqları aşılacaq. İnternet, Feysbuk, Tvviter, +Google və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəldilməsinə çalışılacaq. İnternetdə - Feysbukda "İntellektual gənc əsgər" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək e-master-klasslar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, hərbi biliklər sahələrinin inkişafında onların

rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində bu tipli şəxslərin inkişafını stimullaşdırılacaq. Eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmaqla bu sahələrdə gənclərin bilik və bacarıqları zənginləşdiriləcək, peşəkarlaşmağa yardımçı olunacaq.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq.

Televiziya və mətbuatda ("Dövlət və qanun", "Ədalət", "Bakı-xəbər", kimi ölkənin nüfuzlu mətbu orqanlarında, "Space" TV, İNK Televiziya və digər KİV-də, İnternet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanması da nəzərdə tutulub. İnternetdə - Feysbukda "İntellektual gənc əsgər" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək e-master-klasslar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, hərbi biliklər sahələrinin inkişafında onların rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində bu tipli şəxslərin inkişafını stimullaşdırılacaq.

Layihəyə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. AGF, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görülməli işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Sonda AGF və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR fəaliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portallarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq edilməsinə açıqdır.

Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək: Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görülməli; "İntellektual gənc əsgər" sosial şəbəkə resursunda yenə də hərbi-vətənpərvərlik mövzusunda müxtəlif materiallar paylaşılacaq; İnternetdə, elektron kitabxanada, sosial mediada hərbi-vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir; Elektron kitablardan ibarət virtual sərgi daimi təşkil olunacaqdır; Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq; Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq; Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir; Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və b.